

**AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ**

---

**MAGİSTRATURA PİLLƏSİ ÜÇÜN**

**İXTİSAS: 060201 Azərbaycan dili**

**FƏNN: “AZƏRBAYCAN DİLÇİLİK TARİXİ”  
(İF-B2492)**

**P R O Q R A M**

*Bakı Dövlət Universiteti  
Filologiya fakültəsi Elmi şurasının  
23 sentyabr 2022-ci il tarixli iclasının  
qərarı ilə çapı məqsədə uyğun hesab edilmişdir*

**Bakı - 2022**

- Tərtib edən:** **Fikrət Abuzər oğlu Şiriyev**  
Filologiya üzrə fəlsəfə doktoru, dosent  
Bakı Dövlət Universiteti
- Elmi redaktor:** **Sənubər Əlövsət qızı Abdullayeva**  
Filologiya elmləri doktoru, professor  
Bakı Dövlət Universiteti
- Rəyçilər:** **Nizami Qulu oğlu Cəfərov**  
Filologiya elmləri doktoru, akademik  
Bakı Dövlət Universiteti
- Tofiq Əbdüləziz oğlu Əbdülhəsənli**  
Filologiya elmləri doktoru, professor  
UNEC “Azərbaycan dili” kafedrasının müdürü

## Azərbaycan dilçilik tarixi

### İZAHA T VƏRƏQİ

“Azərbaycan dilçilik tarixi” fənni (İF-B2492) magistratura pilləsinin 060201-Azərbaycan dili ixtisası üzrə II kursun I semestrində 30 saat mühazirə, 15 saat məşğələ olmaqla 45 saat həcmində tədris edilir. Fənnin saatları mütəxəssis hazırlığı üzrə Dövlət standartının tələblərinə uyğundur. Fənnin tədrisi üçün işin əsas növü mühazirə və praktik auditoriya məşğələləridir. Məşğələlərin əsas forması ilə yanaşı, magistrantların auditoriyadankənar vaxtda yerinə yetirməli olduqları sərbəst tədqiqat işləri də xüsusi əhəmiyyətə malikdir. Fənnin programı “Filologiya” istiqaməti üzrə magistr hazırlığına dair tədris proqramları və tərtibi prinsipləri haqqında olan tövsiyələri nəzərə almaqla hazırlanmışdır.

Milli elm tariximizin öyrənilməsi, dövlət tərəfindən strateji elm sahəsi kimi dəyərləndirilən Azərbaycan dilçiliyinin inkişaf mərhələləri haqda ətraflı məlumat əldə etmək baxımından bu fənnin tədrisi çox aktualdır.

#### Fənnin tədris planındaki yeri

“Azərbaycan dilçilik tarixi” fənni Bakı Dövlət Universitetinin Filologiya fakültəsi mağistratura pilləsi, Azərbaycan bölməsi magistrantlarının tədris planına daxil edilmişdir. Bu fənnə 30 saat mühazirə, 15 saat məşğələ dərsi ayrılmışdır.

#### Fənnin tədrisində məqsəd

Bakalavr təhsil pilləsində tələbələrə Dilçilik tarixi Ümumi dilçilik fənni üzrə dünya dilçiliyinin tarixi kimi öyrədilir. Təəssüf

ki, hələ də bakalavr pilləsində tələbələrimizə zəngin və maraqlı keçmiş, beynəlxalq elmi səviyyəyə uyğun bugünü olan Azərbaycan dilçiliyinin tarixi tədris edilmir. Filoloqlar üçün öyrəndikləri digər fənlərdən heç də az əhəmiyyət kəsb etməyən “Azərbaycan dilçilik tarixi” fənni milli təəssübkeşlik və dilçilik üzrə əsas biliklərin daha dərin mənimşənilməsi, daha keyfiyyətli yadda qalması baxımından olduqca faydalıdır. Dilçiliyin tarixi tədris edilərkən həm dilin tarixi vərəqlənir, dilin və dilçiliyin inkişafına bilavasitə təsir göstərən əsas hadisələr, xüsusi xidmətləri olan dilçilər xatırlanır, həm də konkret sahələr üzrə nəzəri mülahizələr, aparılmış tədqiqatlar müqayisəli və analitik şərh edilir, onların fərqli xüsusiyyətləri tədris edilir. Bununla da magistrantlarımızda filoloji təfəfəkkürün, analitik düşüncənin bir qədər də inkişafına cəhd edilir.

### Kursun vəzifələri:

“Azərbaycan dilçilik tarixi” fənni aşağıdakı vəzifələrin həyata keçirilməsini nəzərdə tutur:

1. Filoloqlara onlar üçün zəruri olan ixtisaslarının tarixini öyrətmək;
2. Dilçilik tariximizin qədimliyi və zənginliyi haqqında təsəvvürləri genişləndirmək;
3. Dilçilik tariximizi ətraflı öyrənməklə onun zənginliyini, bugünkü səviyyəyə çatana kimi keçdiyi tarixi mərhələləri nəzərdən keçirmək;
4. Hətta başqa xalqların təsiri altında mürəkkəbləşən tarixi vəziyyətlərdə belə dilimizin qorunmasını, dilçiliyimizin inkişafını təmin edən millət fədailəri haqda daha geniş məlumat vermək;

5. Azərbaycan dilciliyinin inkişafında xüsusi xidmətləri olan görkəmlı alimləri daha yaxından tanıtmaq;
6. Magistrantlarda dilçilik nəzəriyyəsinə müqayisəli-tənqidi yanaşmaq vərdişlərini formalaşdırmaq;
7. Dilciliyimizdə xarici təsirlərin, xüsusən rus dilciliyinin təsiri altında əmələ gələn bəzi yanlış elmi müddəaların səbəblərini izah etmək, onların aradan qaldırılması yollarını araşdırmaq;
8. Dilciliyimizin formalaşlığı bugünkü yüksək səviyyənin daha da inkişaf etdirilməsi, onun dünya dilciliyi ilə ayaqlaşması, müasir elmi yanaşmaların dilciliyimizə daxil edilməsi üçün məğistrantlarımızın tədqiqatçılıq maraqlarını bir qədər də inkişaf etdirmək;

#### **Fənnin mənimsənilməsi nəticəsində tələbə bilməlidir:**

- “Azərbaycan dilçilik tarixi” fənninin məqsəd və vəzifələrini;
- Dilin və dilciliyin tarixini;
- Azərbaycan dilciliyində müxtəlif səviyyələr üzrə aparılmış araşdırmalar barədə elmi xülasəni;
- Azərbaycan dilciliyinin ilkin nəzəri istiqamətlərini;
- Azərbaycan dilciliyinin ümumi nəzəri istiqamətlərini;
- Azərbaycanın görkəmlı dilçilərinin xidmətlərini;
- Dilciliyimizin inkişaf mərhələlərini;
- Azərbaycan dilciliyinin ayrı-ayrı sahələrdə diferensiallaşmasını;
- Dilciliyimizin inkişafını ləngidən və surətləndirən səbəbləri;

- Azərbaycan dilçiliyinin əsas inkişaf meyllərini;
- Dilçilik tariximizin ən sanballı nümunələrinin mahiyyətini;
- Mütərəqqi və yanlış meyllərin səbəblərini;
- Dilçilik tarixinin ümumi mənzərəsini.

**Fənnin tədris üsulları:** mühazirə, məşğələ  
Fənn programı tədris planında nəzərdə tutulan saatlara uyğun olaraq tərtib edilmişdir.

### Saatların mövzular üzrə paylanması

#### (MÜHAZİRƏLƏR)

	Mövzular	Mühazirə	Məş.	Saat. miq.
1.	“Azərbaycan dilçilik tarixi” fənninin məqsəd və vəzifələri. Dünya dilçilik tarixinə bir nəzər	Mühazirə		2 s.
2.	XIX əsrə qədərki Azərbaycan dilçiliyi və mütəfəkkirlərimiz dil haqqında	Mühazirə		2 s.
3.	XIX əsr Azərbaycan dilçiliyi və elmi grammatikanın yaranması yolu	Mühazirə		2 s.
4.	XIX əsrin sonu, XX əsrin 30-cu illərinə kimi Azərbaycan dilçiliyi. Dilin saflığı və təmizliyi uğrunda mübarizə	Mühazirə		2 s.
5.	XX əsrin 30-40-ci illərində Azərbaycan dilçiliyi. Elmi grammatikanın təşəkkülü	Mühazirə		2 s.

6.	1950-ci illərdə Azərbaycan dilçiliyinin ayrı-ayrı sahələrdə diferensiallaşması. Fonetika.	Mühazirə		2 s.
7.	Azərbaycan dilçiliyində 1950-2020-ci illərdə leksikologiya və onomastika tədqiqləri.	Mühazirə		2 s.
8.	Azərbaycan dilçiliyində son 70 ildə morfologiya sahəsində aparılmış araşdırmalar	Mühazirə		2 s.
9.	1950-ci illərdən sonra Azərbaycan dilçiliyində sintaksis sahəsində araşdırmalar. Yeni yanaşmalar	Mühazirə		2 s.
10	Azərbaycan dilçiliyində 1950-2020-ci illərdə ədəbi dil tarixi sahəsində araşdırmaların xülasəsi	Mühazirə		2 s.
11	1950-ci illərdən sonra Azərbaycan dilçiliyində dialektoloji araşdırmalar	Mühazirə		2 s.
12	1950-2020-ci illərdə Azərbaycan dilçiliyində türkologiya sahəsində tədqiqatlar	Mühazirə		2 s.
13	Azərbaycan dilçiliyində 1950-2020-ci illərdə ümumi dilçilik sahəsində aparılan araşdırmalar	Mühazirə		2 s.
14	Azərbaycan dilçiliyində üslubiyat və nitq mədəniyyəti sahəsində son 70 ildə aparılmış tədqiqatlar	Mühazirə		2 s.
15	Azərbaycan dilçiliyində multidissiplinər sahələr	Mühazirə		2 s.

## MƏŞGÖLÖLÖR

Mövzular	Saat. miq.
1. "Azərbaycan dilçilik tarixi" fənninin məqsəd və vəzi-fələri. Dünya dilçilik tarixinə bir nəzər. XIX əsrə qədərki Azərbaycan dilçiliyi və mütəfəkkirlərimiz dil haqqında	2 saat
2. XIX əsr Azərbaycan dilçiliyi və elmi qrammatikanın yaranması yolu. XIX əsrin sonu, XX əsrin 30-cu illərinə kimi Azərbaycan dilçiliyi. Dilin saflığı və təmizliyi uğrunda mübarizə	2 saat
3. XX əsrin 30-40-cı illərində Azərbaycan dilçiliyi. Elmi qrammatikanın təşəkkülü. 1950-ci illərdə Azərbaycan dilçiliyinin ayrı-ayrı sahələrdə diferensiallaşması. Fonetika.	2 saat
4. Azərbaycan dilçiliyində 1950-2020-ci illərdə leksikologiya və onomastika tədqiqləri. Azərbaycan dilçiliyində son 70 ildə morfologiya sahəsində aparılmış araşdırmalar.	2 saat
5. 1950-ci illərdən sonra Azərbaycan dilçiliyində sintaksis sahəsində araşdırmalar. Yeni yanaşmalar. Azərbaycan dilçiliyində 1950-2020-ci illərdə ədəbi dil tarixi sahəsində araşdırmaların xülasəsi.	2 saat
6. 1950-ci illərdən sonra Azərbaycan dilçiliyində dialektoloji araşdırmalar və türkologiya sahəsində tədqiqatlar Azərbaycan dilçiliyində son 70 ildə ümumi dilçilik,	2 saat
7. üslubiyat və nitq mədəniyyəti sahəsində aparılmış tədqiqatlar	
8. Azərbaycan dilçiliyində multidissiplinar sahələr	1 saat

## **“AZƏRBAYCAN DİLÇİLİK TARİXİ” FƏNNİNƏ DAİR MÖVZULARIN QISA MƏZMUNU**

**1.“Azərbaycan dilçilik tarixi” fənninin məqsəd və vəzifələri.** Dünya dilçilik tarixi. Dünyada ən qədim dövrlərdə dilçilik. Qədim Hind, Yunan və Ərəb dilçiliyi. Müasir dünya dilçiliyinin əsas meylləri. Dünya dilçiliyinin nəhəng simaları və dilçilik məktəbləri haqda ümumi məlumat.

“Azərbaycan dilçilik tarixi” fənninin məqsədi tələbələrimizə ixtisaslarının tarixini öyrətmək, onlarda dilçilik tariximizin qədimliyi və zənginliyi haqqında təsəvvürləri genişləndirmək, milli təəssübkeşlik hisslərini və filoloji təfəkkürü, analitik düşüncəni inkişaf etdirməkdir. Dilçiliyin tarixi tədris edilərkən dilimizin tarixi, onun zənginliyi, möhtəşəmliyi, bugünkü mərhələyə çatana kimi keçdiyi tarixi mərhələləri nəzərdən keçirmək, dilimizin qorunmasını, dilçiliyimizin inkişafını təmin edən millət fədailəri haqda daha geniş məlumat əldə etmək, dilçiliyimizdə xarici təsirlərin təsiri altında əmələ gələn bəzi yanlış elmi qənaətlərin səbəblərini izah etmək, onların aradan qaldırılması yollarını araşdırmaq, Azərbaycan dilçiliyinin inkişafında xüsusi xidmətləri olan görkəmli şəxsləri daha yaxından tanıtmaq, dilçilik nəzəriyyəsinə müqayisəli-tənqidi yanaşmaq vərdişlərini formalasdırmaq vəzifələri də nəzərdə tutulur.

Beş min ildən artıq tarixi olan dünya dilçilik elmi haqda, 3500 il bundan əvvəl təşəkkül tapan Hind dilçiliyi və burada iki dilin-ədəbi dil olan sanskrit və xalq dili olan prakrit dilləri arasındaki

münasibatlılar, e.o. birinci minillikdə təşəkkül tapan antik dilçilik məktəbi (qədim yunan dilçiliyi və İsgəndəriyyə qrammatikası), eramızın VII-VIII əsrlərində yaranmış ərəb dilçiliyi, həmçinin dünya dilçiliyinin nəhəng simaları- XIX əsr də V.Humboldt, A.Şleyxer, H.Şteyntal, XX əsr də Karl Fossler, Ferdinand de Sössür, dilçilik məktəbləri (Praqa, Danimarka, Amerika) və s. barədə qısa məlumat . [1], [3], [14], [18], [29], [38], [41]

**2.Azərbaycan dilçiliyinin ilk rüşeymləri, bədii mənbələrdə dil və söz haqqında. Mahmud Kaşgarlı və onun “Divani-lüğəti-türk” əsəri. XIX əsrə qədərki Azərbaycan dilçiliyi.** Nizami, Nəsimi, Füzuli kimi dahilərin söz haqqında, dil barədə fikirləri dilçiliyimizin ilkin rüşeymləri olaraq nəzərdən keçirilir. Azərbaycanda dilçiliyin(türk dilçiliyinin) ilk nümayəndəsi hesab edilən Mahmud Kaşgarlı, onun “Divani-lığəti-türk” əsəri ilə hələ XI əsr də müqayisəli dilçiliyi yaratması, türk və ərəb dillərini leksik, fonetik, qrammatik səviyyədə müqayisə etməsi. XIX əsrə qədər Azərbaycan dili və dilçiliyi haqda məlumatların əsasən bədii söz ustalarının əsərlərində əksini tapması.[2],[3], [29], [30], [41]

### **3.XIX əsr Azərbaycan dilçiliyi və onun nəzəri istiqamətləri**

Əsrin əvvəllərində baş vermiş siyasi hadisələrin dilçiliyə təsiri. Rusyanın ilhaqi ilə XIX əsr də Azərbaycan dilçiliyinin yeni mərhələyə daxil olması. Mirzə Kazım bəy və onun “Türk-tatar dilinin qrammatikası” kitabı. İlk mətbu orqanın nəşri, Mirzə Fətəli Axundov mərhələsi. İlk dünyəvi məktəblərin-Qəza məktəblərinin (bir az sonra Rus-tatar məktəblərinin) açılması və burada Azərbaycan dilinin də tədrisinə başlanılması. İlk milli dərsliklərin

hazırlanması. Maarifçilik və dilçilik. İlk dərsliklər və onlarda qrammatika elementləri. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Nəsrullah Şirvani, Rəşid bəy Əfəndiyev, Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə kimi maarifçilərin xidmətləri. [2],[3],[27], [29],[41]

**4. XIX əsrin sonu, XX əsrin 30-cu illərinə kimi Azərbaycan dilçiliyi.** XIX əsrin sonlarında Mirzə Cəfər Rzayev, Mirzə Abdulla Qafarov, Mirzə Kazım bəy Abdinov, xüsusilə də Mirzə Cəfər Topçubaşovun Azərbaycan dilçiliyində rolü. Dilin saflığı və təmizliyi uğrunda mübarizə. “Molla Nəsrəddin”, “Füyuzat” və digər mətbu orqanlarının bu baxımdan əhəmiyyəti. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə. Hüseynzadə, F.Köçərli, N.Nərimanov, Ü. Hacıbəyov, S. M. Qənizadə və b. dilimizin və dilçiliyimizin inkişafına təsiri. Azərbaycan dilçiliyinin inkişafına təsir göstərən 4 mühüm hadisə: Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi; mətbuatın və maarifçiliyin inkişafı; Bakı Dövlət Universitetinin yaradılması, Birinci Türkoloji qurultay N.Marr, V.Bartold, İ.Meşşannikov, Q.Juze, N.Aşmarin, B.Çobanzadə kimi görkəmli dilçilərin Bakıya gəlişi və digər hadisələrin dilçiliyə təsiri.[2],[3],[27], [30],[41]

**5.XX əsrin 30-40-cı illərində Azərbaycan dilçiliyi. Elmi qrammatikanın təşəkkülü dövrü.** Bu dövrdəki mühüm tarixi hadisələri: İkinci Dünya müharibəsi; 1937-ci il repressiyaları; Latın və Kiril əlifbalarına keçid; Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi; İlk ali təhsilli milli dilçi kadrların- Ə.Dəmirçizadə, V.Xuluflu, M.Şirəliyev, M. Hüseynzadə kimi alimlərin yetişməsi; “Türk dili”, “Azərbaycan dili”, “Qrammatika” kimi elmi kitabların qələmə alınması. Bu

mərhələnin Yusif Seyidov, Zemfira Budaqova, Əliyev  
Abdullayev, Fərhad Zeynalov, Ağamusa Axundov, Əziz  
Əfandızadə, Hadi Mırzəzadə, Tofiq Hacıyev, Afad Qurbanov kimi  
istedadlı gənə dilçilərin yetişməsinə və dilçilik sahəsində  
dissertasiyalar, kitablar, məqalələr yazılmamasına təsiri haqqında [2],  
[3], [6], [27], [30], [39], [41]

#### **6. 1950-ci illərdə Azərbaycan dilçiliyinin dilçiliyinin ayrı-ayrı sahələrdə diferensiallaşması. Fonetika, Fonetika, fonologiya sahəsində araşdırılmalar.**

Azərbaycan dilçiliyinin ayrı-ayrı sahələrdə diferensiallaşması  
prosesini şərtləndirən amillər. Azərbaycan dilçiliyində fonetika,  
orfoqrafiya və orfoepiya müstəqil elm sahəsi olaraq tədqiqat  
obyekti kimi, Ə.Dəmirçizadə, A.Axundov və b. xidmətləri.  
Səslərin fonoloji statusu haqda müləhizələr, "Müasir Azərbaycan  
dilinin fonetikası" və "Azərbaycan dilinin fonemlər sistemi"  
kitabları haqqında, Fonetika sahəsində fəaliyyəti olan digər  
alımlar.[2], [3], [13], [24], [30], [40]

#### **7. Azərbaycan dilçiliyində 1950-2020-ci illərdə leksikologiya və onomastika tədqiqləri. Leksikologiya sahəsində aparılmış araşdırılmalar və əsas tədqiqatçılar. Səlim Cəfərov, Afad Qurbanov, Həsət Həsənov və b. haqqında. Bu dövrdə leksikologiya və onun əsas sahələrinin müstəqil elm kimi tədqiqi, çap edilmiş dərliklər, dörs vəsaitləri, məqalələr, monoqrafiyalar haqda məlumat. Bu sahədə fərqli müləhizələr, yanaşmalar. [2], [3], [11], [12], [21], [32], [35], [36], [37], [40]**

**8.Azərbaycan dilciliyində son 70 ildə morfologiya sahəsində aparılmış araşdırırmalar.** 1950-ci illərdən başlanan tədqiqatlar. Nitq hissələrinin sərhədlərinin dəqiqləşdirilməsi. Əbdüləzəl Dəmirçzadə, Muxtar Hüseynzadə, Yusif Seyidov kimi dilciların xidmətləri. XX əsrin sonlarında Qəzənfər Kazimov, Zemfira Şahbazova, Kamil Vəliyev və başqalarının morfologiyyaya yeni yanaşmaları. Bu dövrdə morfologiyanın inkişafı və onun əsas sahələrinin müstəqil elm kimi geniş tədqiqi, çap edilmiş dərliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr haqda məlumat. XXI əsrin əvvəllərində bu sahədə fərqli mühəlizələr, yeni yanaşmalar.

[2], [3], [23], [33], [34], [39], [44], [48]

**9.Son 70 ildə Azərbaycan dilciliyində sintaksis sahəsində araşdırırmalar.** Yeni yanaşmaların yaranması. Cümə, söz birləşməsi, mürəkkəb cümə problemi. Sintaksis sahəsinin əsas tədqiqatçıları olan Məmmədağa Şirəliyev, Əlövsət Abdullayev, Əbdürəhman Cavadov, Zərifə Budaqova və başqaları haqqında. XX əsrin sonlarında, XXI əsin əvvəllərində sintaksis sahəsində fərqli mühəlizələr, yeni yanaşmalar və tədqiqatlar (Kamal Abdulla, Firudin Cəlilov, Tofiq Müzəffəroğlu və b). Bu dövrdə sintaksislə bağlı çap edilmiş dərliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr haqda müqayisəli məlumat. [2], [3], [4], [5], [7], [9], [10], [15], [17], [22], [31], [43]

**10.Azərbaycan dilciliyində 1950-2020-ci illərdə ədəbi dil tarixi sahəsində araşdırırmalar** Ədəbi dil tarixi sahəsində aparılmış araşdırırmalar və əsas tədqiqatçılar – Əbdüləzəl Dəmirçizadə, Hadi Mirzəzadə, Tofiq Hacıyev, Muradxan Cahangirov, Samət

Əlizadə, Nizami Cəfərov, Məmmədəli Novruzov və başqaları haqqında. Son 70 ildə ədəbi dil tarixi ilə bağlı çap edilmiş dərliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr. Azərbaycan ədəbi dili tarixinin və aparılmış araşdırılmaların mərhələləri.[2],[3], [27], [29],[30]

**11. Azərbaycan dilçiliyində dialektoloji araşdırılmalar (1950-ci ildən sonrakı dövr).** Dialektoloji araşdırılmaların tarixi xülasəsi və əsas tədqiqatçılar (Məmmədağa Şirəliyev, Abdulla Vəliyev, Rəsul Rüstəmov, Elbrus Əzizov, Məhərrəm Məmmədli və b.) haqqında. Xalqın tarixini, etnoqrafiyasını, məişət tərzini, təsərrüfat həyatını, mədəniyyətini, ən əsas isə dilini öyrənmək üçün ən dəyərli mənbə olan dialekt və şivələrin xüsusiyyətləri. Bu dövrdə dialektologiya ilə bağlı çap edilmiş əsas dərliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr.[2], [3], [28], [45]

**12. Azərbaycan dilçiliyində türkologiya sahəsində 1950-2020-ci illərdə tədqiqatlar.** Türkologiya sahəsində aparılmış araşdırılmalar və əsas tədqiqatçılar (Fərhad Zeynalov, Samət Əlizadə, Tofiq Hacıyev, Əbülfəz Rəcəbli, Nizami Cəfərov və b.) haqqında. Dünya türkoloji mərkəzləri haqqında. Türklerin tarixinin, dillərinin, ədəbiyyatının, folklorunun, etnologiyasının müqayisəli şəkildə öyrənilməsi tarixi. Son illərdə türkologiya ilə bağlı Azərbaycanda və xaricdə çap edilmiş dərliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələrin müqayisəli təhlili.

[2],[3], [20],[29], [47]

**13. Azərbaycan dilciliyində 1950-ci illərdən başlayan ümumi dilcilik tədqiqləri.** Ümumi dilcilik sahəsində Azərbaycan dilçilərinin apardığı araşdırmaclar və əsas tədqiqatçılar (Nəsir Məmmədov, Ağamusa Axundov, Musa Adilov, Əbülfəz Rəcəbli, Afad Qurbanov, Nizami Cəfərov və b.) haqqında. Dünya dilciliyinin Azərbaycan dilciliyi ilə ümumi qanuna uyğunluqları. Son 70 ildə ümumi dilcilik problemləri ilə bağlı çap edilmiş dərliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələr haqqında. [1], [2], [3], [14], [18], [38], [42]

**14. Azərbaycan dilciliyində üslubiyyat və nitq mədəniyyəti sahəsində son 70 ildə aparılmış tədqiqatlar.** Üslubiyyat və nitq mədəniyyəti sahəsində yazılmış kitablar, aparılmış araşdırmaclar və əsas tədqiqatçılar (Həsrət Həsənov, Kamil Əliyev, Adil Babayev, Nadir Abdullayev və b.) haqqında. Son dövrlərdə bu sahənin inkişafını şərtləndirən amillər, nitq mədəniyyəti və üslubiyyatla bağlı çap edilmiş dərliklər, dərs vəsaitləri, monoqrafiyalar, məqalələrin fərqli xüsusiyyətləri haqqında. [2], [3], [4], [16], [25], [26]

**15. Azərbaycan dilciliyində multidissiplinar sahələr.** Müxtəlif elmlərin dilə marağı (və yaxud müdaxiləsi) nəticəsində multidissiplinar dilcilik sahələrinin yaranması. Azərbaycanda riyazi dilcilik, mühəndis dilciliyi, psixolinqvistika, dilcilik coğrafiyası, etnolinqvistika, praqmalinqvistika, sosiolinqvistika, koqnitiv dilcilik, kompüter dilciliyi və digər sahələr, aparılan tədqiqatlar, əsas elmi nəticələr. Son dövrlərdə multidissiplinar sahələrlə bağlı çap edilmiş kitablar, məqalələr. [1], [2], [3], [16], [19], [42], [46]

## **Təvsiyə edilən ədəbiyyat**

### **Əsas:**

1. Axundov A. A. Ümumi dilçilik Bakı:Şərq-Qərb, 2006, 280 s.
2. Babayev A. M. Azərbaycan dilçiliyinin tarixi Bakı: Mütərcim, 2015. 338 s.
3. Rəcəbli Ə. Ə. Dilçilik tarixi Bakı: Nurlan, 2006. - 616 s.

### **Əlavə:**

4. Abdullayev Əfqan Aktual üzvlənmə, mətn və diskurs Bakı: “Zərdabi LTD” MMC, Bakı, 2011, 272 s.
5. Abdullayev Əlövsət Zakir oğlu Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr Bakı: “Maarif”, 1974, 420 s.
6. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri Bakı: ADU nəşri, 1992, 329 s.
7. Abdullayev Ə. Z., Seyidov Y. M., Həsənov A. Q. Müasir Azərbaycan dili (sintaksis) Bakı: “Şərq-Qərb”, 2007, 424 s.
8. Abdullayev N. Ə. Nitq mədəniyyətinin əsasları Bakı: “Elm və təhsil”, 2014, 288 s.
9. Abdulla K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri Bakı: MTM-Innovation, 2016, 360 s.
10. Abdullayev K.M., Məmmədov A.Y. və başqaları. Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər Bakı: “Mütərcim”, 2012, 508 s.
11. Adilov M., Verdiyeva Z., Ağayeva F. Azərbaycan dilinin semasiologiyası Bakı: “Elm” 2019, 303 s.
12. Adilov M., Paşayev A. Azərbaycan onomastikası. Bakı: “Nurlan”, 2005, 488 s.

13. Axundov A. Azərbaycan dilinin fonetikası, Bakı: Maarif, 1984, 391 s,
14. Aristotel. Ritorika. Birinci kitab. İkinci kitab. Üçüncü kitab. Bakı, “Turan” nəşriyyatı, 2008, 264 s.
15. Bayramov H. Sabit söz birləşmələri. Bakı, 1961.
16. Bəyzadə Q. M. Mətn dilçiliyi. Bakı: 1997
17. Budaqova Z. Müasir Azərbaycan dilində sadə cümlə. EA nəşriyyatı, Bakı:1963, 224 s.
18. Cəfərov N.Q. Ümumi dilçilik Bakı: “Təhsil”, 2020, 144 s
19. Cəfərov N.Q. Multidissiplinar dilçilik Bakı: Elm və təhsil, 2021,180 s.
20. Cəfərov N.Q. Türkologiyaya giriş Bakı: Elm və təhsil, 2016, 247 s.
21. Cəfərov S. Ə. Müasir Azərbaycan dili (leksika) Bakı: Şərq-Qərb”, 2007, 192 s.
22. Cəlilov F. A.Mürəkkəb cümlə sintaksi Bakı:“Maarif”, 1978,116 s.
23. Cəlilov F.Azərbaycan dilinin morfolojiyası Bakı: “Maarif”, 1988,285 s.
24. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya, orfoqrafiya Bakı: “Şərq-Qərb”, 2007, 256 s.
25. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı Bakı: Azernəşr, 1962, 270 s.
26. Əliyev K. Nitq mədəniyyəti və üslubiyyatın əsasları Bakı: “Bakı Universiteti”, 1998, 240 s.
27. Əlizadə S.Q. Yeni Azərbaycan yazılı, Bakı: Bakı Universiteti, 1993,158 s.

28. Əzizov E.İ. Azərbaycan dilinin tarixi dialektologiyası Bakı: “Elm və təhsil”, 2016, 352 s.
29. Hacıyev T. İ. Azərbaycan ədəbi dilinin tarixi I hissə Bakı: “Elm”, 2012, 376 s.
30. Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi II hissə Bakı: “Elm”, 2012, 392 s.
31. Hacıyev T.M. Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası Bakı, Azərnəşr, 2003, 296 s.
32. Həsənov H. Ə. Müasir Azərbaycan dilinin leksikası Bakı: “Maarif”, 1988, 376 s.
33. Hüseynzadə M. H. Müasir Azərbaycan dili (morphologiya) Bakı: “Şərq-Qərb”, 2007, 280 s.
34. Kazimov Q. Müasir Azərbaycan dili Morfolojiya Bakı: “Elm və təhsil”, 2010, 400 s.
35. Qasımov M.Ş. Azərbaycan dili terminologiyasının əsasları, Bakı: “Elm”, 1973, 186 s.
36. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. I cild “AMEA nəşriyyatı”, Bakı: 2019, 278 s.
37. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. II cild “AMEA nəşriyyatı”, Bakı: 2019, 431s.
38. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı: Maarif, 1980, 315 s.
39. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası Bakı: ADU nəşriyyatı, 1962, 367 s.
40. Müasir Azərbaycan dili: fonetika, əlifba, orfoqrafiya, orfoepiya, leksikologiya. I cild. AMEA Nəsimi adına Dilçilik İnstitutu, Bakı: Cırraq, 2010, 351 s.
41. Rəcəbli Ə. Ə. Azərbaycan dilçiliyi, Bakı: Nurlan, 2007. - 416 s.

42. Rəcəbli Ə. Ə. Tipoloji dilçilik, Bakı: Elm və təhsil 2010, 98 s.
43. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı: BU nəşriyyatı, 1992, 340 s.
44. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfologiya. Bakı: BU nəşriyyatı, 2002, 403 s.
45. Şirəliyev M. Ş. Azərbaycan dialektologiyasının əsasları. Bakı: “Şərq-Qərb”, 2008, 415 s.
46. Veysəlli F. Struktur dilçiliyin əsasları. Bakı: Təhsil, 2005, 342 s.
47. Zeynalov F. Türkologiyanın əsasları. Bakı: Maarif, 2002, 343 s.
48. Zeynalov F. Müasir türk dillərində köməkçi nitq hissələri. Bakı: “Maarif”, 1971, 310 s.

Çapa imzalanmışdır: 26.09.2022. Kağız formatı 60x84 1/16  
Sifariş 100. Həcmi 3,0 ç.v. Sayı 200  
“Çapiko”, Bakı, AZ 1148, Z.Xəlilov 144A